

UOT 82-1.512.162

KLASSİKLƏRİN YARADICILIĞINDA SƏMA CISİMLƏRİ İLƏ BAĞLI MİFOLOJİ GÖRÜŞLƏR

S.M.QOCAYEVA
Bakı Dövlət Universiteti
sevinjgojayeva@bsu.edu.az

Şair və yazılıcların müraciət etdikləri əsas qaynaqlardan biri mifologiyadır. Yaradılışdan bəri ilk insanların diqqətini cəlb edən səma, eləcə də Günəş, Ay, ulduzlarla bağlı çox sayda miflər vardır. Bu miflər məxsus olduqları xalqın ən qədim düşüncəsini əks etdirirlər.

Mütəfəkkir şairlər qədim təsəvvür və inanclara yaradıcı yanaşmış, müəyyən bəşəri ideyanın təqdimatında əsatirlərdən faydalananmışlar. Təsadüfi deyil ki, müəyyən bir ideyanı təlqin edərkən əksər hallarda mifologiya ilk qıgilcım olmuşdur.

Klassik poeziyada səma cisimləri ilə bağlı görüşlərdə Azərbaycan mifik təfəkkürü ilə yanaşı, İslam təsəvvürünün və Şərqi təsəvvüfünən təsiri də özünü göstərir. Orta əsr şairləri miflərdən istifadə edərək təsəvvüfti məzmun yarada bilir, fəlsəfi düşüncələrini beytin daxili məzmununda şifrləməyə nail olurdular. Bu isə ədəbiyyatda astral miflərlə bağlı rəmz və işarələrin mövcud olması ilə nəticələnirdi.

Açar sözlər: Mif, Ay, Günəş, rəmz, ulduz

İnsan ruhu həmişə göylərə can atmış, səmanın gözəlliyi diqqət mərkəzində olmuşdur. Tək Yaradıcının məkanının göylərdə olması Yerin ən qədim sakınlərində səmanın müqəddəsliyi fikrini formalaşdırılmış, göylərdən çox uzaq olan insanlar tərəfindən səma və səma cisimləri ilə bağlı müxtəlif miflər yaradılmışdır.

K.Armstrong mifin qısa tarixinə nəzər salarkən M.Eliadenin fikirlərinə əsaslanaraq yazar: “tarixi güman ki, paleolit dövrünə qədər gedib çıxan ən qədim miflərdən bəziləri böyük ehtimalla müqəddəslik ideyasını insanların ağlına ilk dəfə gətirən səmaya dair idi. Onlar sonsuz və zavallı dünyalarından çox uzaqda mövcud olan göy üzünə baxarkən dini təcrübə yaşayırdılar” [1, 19].

Türk düşüncəsində Günəş xüsusi yer tutur. Bahadədin Ögel bunu türklərin günəşli ərazilərdə yaşaması ilə əlaqələndirir [15, 237]. Qədim türk xalqlarında odun müqəddəs sayılması Günəşə inam ilə də bağlıdır. M.Seyidova görə, “bu xalqların Günəşlə, odla, işıqla bağlı kiçik və böyük mifik əfsanələri əsasən orijinaldır, özünəməxsusdur..., əski turkdilli insanlar Günəşə – oda tapınmış və hətta Günəşi Tanrı kimi tanımışlar” [16, 148-149]. İnsanlar odu ona görə müqəddəs bilirdilər ki, onu Günəşin yerdəki atributu sayırdılar, hətta

“Günəşin pis ruhlardan qoruma keyfiyyəti oda keçmiş və əsrlər boyu türkdilli xalqlar buna inanmışlar” [16, 153].

Odun Günəşin dünyadakı atributu sayılmasına gəlincə, K.Armstronqun M.Eliadeyə istinad edərək çıxartdığı nəticə maraq doğurur: “Paleolit dövrünün düşüncəsinə görə, heç nə maddi deyildir, bu dünyada görünən hər şeyin anlaşılması ilahi dünyadakı orijinalına istinadla mümkündür. Onlar bu fikirdə idilər ki, nə qədər sadə olmasından asılı olmayıaraq, hər şey müqəddəsin cisimləşməsi sayıyla bilər” [1, 17].

Şabilikdə isə səma cisimlərinə sitayış mələklərə sitayış olaraq özünü büruzə verirdi. A.Qasımovə şabilik dini cərəyanından bəhs edərkən diqqəti onların ulduzlara ibadət etməsinə yönəldərək yazır: “Əslində şabilər ulduzlara, planetlərə deyil, bu səmavi cisimlərdə bərqərar olmuş ruhani qüvvələrə, mələklərə ibadət edirdilər” [11, 88-89]. Bu isə həmin dində ilk çağlarda göy cisimlərinin müqəddəsləşdirilməsinin deyil, onlarda bərqərar olmuş ruhani qüvvələrə ibadətin öndə olmasının göstəricisidir [13, 89].

Səma cisimlərinin mənşəyi barədə müxtəlif miflər vardır. Maraqlıdır ki, “bəzi miflərdə Günəş, Ay və ulduzlar nə zamansa yerdə yaşamış, ancaq sonradan hansısa səbəblər üzündən göyə qalxmış insanlar kimi təsvir edilir” [10, 46]. Bu, təccüb doğurmur. Çünkü “göy üzü paleolit dövründən çox sonralar da müqəddəslik simvolu olaraq qalırıdı. Əgər mif insanların müqəddəs əraziyə daxil olmalarına hər hansı bir yolla imkan verməsə, yadlaşacaq və yaddaşlardan silinib gedəcək”di [1, 20].

Altay türklərinə görə, Günəş istinin, Ay soyuğun simvoludur və onların yaranmasında 4 ünsürdən ikisi iştirak etmişdir: od və su. Bununla bağlı əfsanələr də vardır. Əfsanələrdən birində deyilir ki, Tanrı Ocirvani bir gün qılincının üzərinə atəş qoymuş, onu çevirməyə başlamışdır. Atəş o tərəfə, bu tərəfə çevrildikcə günəş şəklinə düşmüş, beləliklə, Günəş yaranmışdır [15, 240]. Digər əfsanəyə görə, Tanrı Ocirvani çeşmə başına gəlmış, qılincını çəkərək suyu vurmağa başlamışdır. Soyuq su damcıları ətrafa səpilmiş (sıcıramış), yavaş, yavaş ay formasını almağa başlamış, göyə qalxaraq ay olmuşdur [15, 241].

Bu əfsanələrə müraciət edərək Bahaddin Ögel “Türklər tək Tanrı, tək yaradıcı, tək günəş, tək ayın varlığına inanırdılar” [15, 241] qənaətinə gəlir.

Orta əsr Azərbaycan şairlerinin yaradıcılığında Günəşin göyün dördüncü qatında yer aldığı bildirilir. O dövrün astroloji görüşlərinə görə, Günəş göyün dördüncü qatında, Həməl bürcündədir. Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasının beytlərində birində “Paltar yumaq rəngləməkdən uzaq deyil, Günəşin və Məsihin daxması eynidir” fikri ilə çıxış edərkən İsa peyğəmbərin göyün dördüncü qatında olmasına işarə edirdi. Rəvayətə görə, göyə qaldırıclar kən İsa Məsihin köynəyinin üstündə dünya malından bir iynə olmuş, bu səbəbdən daha yuxarı buraxılmamışdır. Beytin mənə dərinliyinə nəzər salaq: Dan yerini ağardan günəşdir. Sətiraltı məzmunda ağartmaq xüsusiyyətinə malik günəşin, əsatirə görə, İsa ilə bir təbəqədə, yəni göyün dördüncü qatında olması fikri yer almışdır. Qaranlıqda heç nəyi görə bilmirik. Görmə qabiliyyətindən

məhrum olan insanlar üçün hər yer zülmətdir. Günəş qaranlığı yox edir. İsanın Allahın möcüzəsi ilə şəfa verdiyi korlar ilk olaraq rəngləri görməyə başlayırdılar. Günəş çıxdıqda ətrafda nə varsa, dəniz, ağaç və s. öz rəngində göründüyü kimi, gözü açılan adam da hər yerdə rəngarəngliyi görürdü.

M.Füzuli “Olmasın” rədifli qəzəlinin üçüncü beytində yazır:

*Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə,
Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın* [6, 261].

Təsəvvüf ədəbiyyatında ayaq tozu müqəddəs sayılır. Ayaq izinə pərəstişin izlərinə buddizmdə, türk mifologiyasında və s. rast gəlmək olar. Türkəlli xalqların mifologiyasında Xızırın boz atının ayaq tozu şəfavericidirsə, Quranda Cəbrayılın ayaq torpağının kəramətinə “Ta-ha” surəsinin 96-cı ayəsində işarə edilir. N.Cümüşoğlu yazır: “Ayaq torpağı iz, nişanə və əlamətdir. Quranda tez-tez haqqın ayətlərindən, nişanələrindən söhbət gedir və gerçəklilikin çeşidli təzahürləri haqqın ayət və nişanələri kimi təsəvvür edilir. Ona görə də yarın kuy, astan, qapı, dərgah və ya yolunun torpağı bir ayət kimi pərəstiş və ehtiram laşıqdır” [3, 268].

Təsəvvüfdə, ayaq tozu görüm və bəsirətə işarə olaraq sürmə mövqeyindədir. Qaranlıqda olan insan kor kimidir, işiq qaranlıqları yox etdikdə ətrafi görə bilir. İşiq isə günəşlə bərabər gəlir. Gözə sürmə çəkildikdə nuru artır, yəni şəfavericidir. M.Füzuli beytindən anlaşılır ki, yolun tozu işiq və şüadır. İşığı, şüanı günəş gətirir. Günəş olmasa, şüa da olmaz. Günəş rəmzi olaraq Həzrəti İsadır. Göründüyü kimi, İsa peyğəmbərlə günəşin eyni qatda yerləşməsi ilə bağlı astroloji təsəvvürlərdən Füzuli də faydalananmış, təsəvvüfi məna yaradaraq beytin batini məzmununda xristian peyğəmbərinin korlara və cüzamlılara şəfa verməsinə dair dini əsatirə eyham etmişdir.

Bir cəhətə də diqqət yetirmək lazımdır ki, “dini ədəbiyyatda Hz. İsanın dünyaya gəlişi bəzən işıqla, nurla əlaqələndirilir” [12, 177]. Mövlananın “Məsnəvi”sində İsanın yaranışı ilə bağlı rəvayətdə Məryəmin gözü qarşısında Ruhuləminin ay kimi, günəş kimi yerdən zahir olduğu söylənilir [14, 302-303].

Türk təsəvvüf düşüncəsinə görə, göyün ən yüksək qatları həmişə işıqlıdır. B.Ögel Altay və türk dastanlarına əsaslanaraq yazır: “Göyün üst qatlarının daim işıqlı olduğunu görürük” [15, 201]. Burada günəş və ay işığından söhbət gedə bilməz. Hər iki səma cismi aşağı qatlardadır. Yunus Əmrə buna işarə edərək yazır: “O fələkdə qaranlıq olmaz, ay, gün doğub dolanmaz”. Burada doq-quz fələk anlayışına dair İslam təsəvvürü ilə türk baxışlarının birləşdiyini görürük. “Tanının taxtı ay və günəşdən çox yüksəkdədir” [5, 238] inamı qədim türk təsəvvüründə də yer almışdır. Altaylılara görə, günəşə və aya işiq veren Tanrıdır. Bu səma cisimləri Yaradanın verdiyi işığı və istiliyi ətrafa saçan bir ayna kimidirlər [15, 238].

XIV əsr şairi Qazi Bürhanəddin beytlərdən birində sevgilinin üzünü ay-naya bənzədərək təsəvvüfi məzmun yaradır. Burada türk mifik təfəkkürünün təsiri hər iki misrada aydın görünür. Ay ilə Günəşdə tutulmanın görən şair sev-

gilisinin ayna kimi parlaq üzünü ən parıltılı səma cisimlərinə bənzətməkdə çətinlik çəkir. O, sevdiyi gözəlin üzünün daim gülər olmasını arzulayır.

Günəşin və ayın yaranışı ilə bağlı miflər bu beytin şərhinə aydınlıq götürir. Əfsanəyə görə, ən qədim zamanlarda ay və günəş yaranmamışdan əvvəl insanlar havada uçar, uçarkən ətraflarına işıq saçar, hərarət verərlərmiş. Bir gün onlardan biri xəstələnir, onu sağalda bilmirlər. Tanrı onlara bir varlıq göndərir. Tanrıının bu hədiyyəsi böyüyərək iki böyük aynaya çevirilir. Aynalar göy üzünə çıxaraq ətrafi işıqlandırır, göyə və yerə istilik paylayırlar [15, 238].

Şair “aynaya bənzər üzünü necə günəş ilə aya bənzədim” deyərkən bu mifdən faydalanmışdır.

M.Füzuli qəzəllərindən birində isə ayın pis ruhlar tərəfindən tutulması ilə bağlı inanca işaret olunur. Qədim insanlar ay tutulması zamanı onları səs-küy salaraq qovardılar. Füzuli yazır:

Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!

Afitab ilə qılır də'va, tutulmuş ayə bax! [6, 94]

Şərab qırmızı rəngdədir. Bu səbəbdən gözəlin al yanaqlarına eyham edərək özünü onun üzünə bənzədir. Burada şərab dolu qədəh tutulmuş ayın, sevgilinin üzü isə günəşin rəmzidir. Günəşin işığını əks etdiriyi üçün miflərdə ayın tutulması ayla günəşin davası kimi də yer almışdır. Bu davani törədənsə pis – şər ruhlardır. Qədim türk inanclarını yaşıdan Yakutların təsəvvüründə ay ilə günəş arasındaki davarı qızışdırın pis ruhların əsas məqsədi günəşi ələ keçirməkdir. Onlar günəşi ələ keçirdikdə gün tutulması baş verir [15, 238].

Sətiraltı məzmun Füzuli təxəyyülünün genişliyini əks etdirir. Əli Nihat Tərlan bu beyti şərh edərək yazar ki, Ayla günəşin davasının bir səbəbi də günəşin qısqanlılığıdır. “Ay tutulması diqqəti çəkən bir hadisə olduğu üçün bu zaman bütün nəzərlər aya yönəlir” [17, 215]. Bu isə Günəşin həsəd və qısqanlığına səbəb olur.

Qədim türk düşüncəsində Günəş ədalətin, Ay isə səadətin rəmzidir. Ədalət olmayan yerdə “qut”, yəni səadət olmur. Ədalət olmazsa, səadət də olmaz, beləliklə, şər qalib gələr. M.Füzulinin mifdən faydalananaraq təqdim etmək istədiyi əsas ideya budur.

Q.Bürhanəddin, İ.Nəsimi, N.Kişvəri, Ş.İ.Xətai və b. şəqqül-qəmər hadisəsinə müraciət etmişlər. Xüsusilə Nəsimi və Füzuli yaradıcılığında bu hadisə ilə bağlı bir-birini təkrarlamayan məna cəalarları yaranmışdır. Füzuli beytlərinindən birində dairəvi ayna bədrənmiş aya, gözəlin boyu isə Məhəmməd peyğəmberin barmağına bənzədirək “Şəqqül-qəmər” hadisəsinə işaret edilmişdir.

Klassik Azərbaycan ədəbiyyatında gözəlin üzü Günəşə, Aya bənzədir. A.Qasimova belə bir qənaətə gəlir ki, “Şəqqul-qəmərə daha çox gözəlin aya bənzər üzünün vəsfü zamanı müraciət edilmişdir” [12, 259].

Əfsanəyə görə, əqiq daşı rəngini Süheyil ulduzundan almışdır. Nizami bu mifə işaret edərək yazar: “Üzünün dərisini qanlı göz yaşı ilə yuyurdu, öz Süheyili gözündə axtarırı” [9, 183]. Qırmızı rəngini alan əqiq daşı dəri xəstəliklərinə faydalı sayılır. Süheyil ulduzu Yəməndən daha aydın göründüyü üçün ona

Yəmən süheyli də deyirlər. Beytdəki dəri sözü Yəməndə istehsal olunan zərif, qırmızı dərini də yada salır.

Ş.İ.Xətai, M.Füzuli və b. Meracla bağlı beytlərində Günəşin Məhəmməd peyğəmbərin üzündən işiq alması, ayın ali insana ehtiramından bəhs açılır. M.Füzulinin “Leyli və Məcnun” əsərinin Meracnaməsinə nəzər salaq:

*Nə’leyninə sürtdi üz mehi-növ,
Xurşid rüxündən aldı pərtöv.* [7, 25]

M.Füzuli peyğəmbərin meracını günəşin çıxmasına bənzədir. Şair göy qurşağıını Həzrət Məhəmmədin rənglərə boyadığını qeyd edir. Mifik təsəvvürə görə, göy qurşağında əks olunan rənglər yeddi ulduzun rəngidir.

Göründüyü kimi, orta əsrlər Azərbaycan poeziyasında səma cisimlərinə müraciətlər geniş yer almışdır. Bu zaman şairlər mifik düşüncədən də faydalananmış, beləliklə, ədəbiyyatı təkcə məna baxımından zənginləşdirməmişlər. Astral miflərlə bağlı şeirdə çox sayda rəmz, simvol və işarələr yaranmışdır. Qeyd etməliyik ki, mədrəsə təhsili görmüş şairlər orta əsrlər astronomiya elminə dərindən bələd olmuş, sətiraltı məzmunda elmi biliklərini şifrələmişlər. Onların əsərlərində elmililiklə bədiiliyin vəhdəti göz önündədir.

Göyü seyr etmək ən qədim insanlarda qorxu və heyranlıq hisləri yaradır, eləcə də səmadakı günəş və ay tutulmaları, ildirim, göy qurşağı və s. özünə-məxsus dinamik həyatı olan başqa aləmdən xəbor verirdi [1, 19]. Təbiət, təbiət qanunları, səbəblər isə ilahi sənətin göstəriciləridir. Onlar düşüncənin, elm və mədəniyyətin inkişafı üçün yaradılmışdır. İnsanın marağı Allahın yaratmış olduğu maddə üzərinə yönəlir, bu zaman yeni kəşflər üzə çıxır. Bu isə elmi və mədəni tərəqqiyə aparır [4, 47-50].

Azərbaycan şairlərinin yaradıcılığında səma cisimləri sırasında Ay və Günəşə müraciətlər daha geniş yer tutur. Ay və günəşlə bağlı rəmzlər və işarələrdə Azərbaycan mifik təfəkkürünün təsiri aparıcıdır. Klassik poeziyada ulduz və planetlərlə bağlı qədim Şərq inanclarının da təzahürü danılmazdır. Maraqlıdır ki, bəzən şair təxəyyülünün mif və inancları kölgədə qoyduğunu görürük. Müəyyən bir bəşəri ideyanı təqdim edərkən bədii ifadə vasitəsi kimi səma cisimlərindən faydalanan sənətkar təsvir etdiyi hadisəni yeni tərzdə təqdim edir. Bu təkcə orijinallığa xidmət etmir, məqsəd hadisədən təqdim olunan ideyaya uyğun məna yaratmaqdır. Məhəmməd peyğəmbərin Meracını günəşin çıxmasına bənzədən Füzuli ali insanın Allah dərgahına dəvət olunmasını mələklər və planetlərlə bağlayır. Mələklər peyğəmbərin – yəni insanın gözəlliyini daha yaxından görmək, planetlərsə ona daha yaxın olmaq, ayaqlarından öpmək arzusu ilə Həzrət Məhəmmədin meraca çağırılmasını Tanrıdan rica etmişlər. Şair özünəməxsus bu düşüncə ilə insanın digər yaradılmışlardan üstün olduğunu işarə etmişdir. İnsana bu üstünlüyü verən isə ağıl, bilgi və sevgidir. Kainat Allahın qanunlarından ibarət olan bir kitabdır ki, yalnız insan elmi ilə bu sırları aça, maddəni və onun arxasındaki mənəni oxuya bilər [4, 166]. Sufilərə görə, insan kamilliyə çataraq Allah ilə ruhi-mənəvi yaxınlığa nail olan, əsl həqiqəti dərk edən tek varlıqdır. Onu son məqsədə çatdıransa qəlbini nurlandıraraq

hidayət yolunu işıqlandıran hədsiz sevgidir. Hidayətə dəvət isə elmlədir. İnsan Tanrı nurundan pay alaraq mənəviyyatı ilə göylərə yüksələrsə, bu zaman məlekərlə yanaşı, planetlər də ona baş əyər. Əşya və hadisələrin maddi yönü ilə onun daşlığı mənəni dərk edən insan həqiqətə çata bilər. Yaradılışda ən qiymətli gövhər olan insan “qəlb nuru ilə ağıl işığı arasında körpü yaratmaqla – yəni bu iki işığın birgə gücü ilə həqiqəti görə bilər” [3, 19].

Bu körpüyü yol “damlada dənizi, zərrədə Günəşini görə bilməkdən gedir. Orta əsr şairləri sözü və sevgini günəşə bənzədirlər. Qəlbin incisi olan söz də sevgi kimi ruhla bağlanır.

Yaradıcılığını izlədiyimiz şairlərin ədəbi irsində Azərbaycan xalqının kökü çox qədimlərə söykənən humanist baxışları ilə sufiliyin mənəvi təmizlənmə nəticəsində Allaha qovuşma düşüncəsi arasında vəhdət yaranır. Bu görüşlərdən biri digərinə istiqamətlənərək son məqsədə – həqiqətə aparır. Bəşəri ideyanın təqdimatında isə əksər hallarda ilk qıçılcım mifologiyadan parlayır.

ƏDƏBİYYAT

1. Armstrong K. Mifin qısa tarixi (ingilis dilindən tərcümə). Bakı: TeasPress, 2017, 116 s.
2. Bürhanəddin Q. Divan. Bakı: Öndər, 2005, 728 s.
3. Cümüşoğlu N. Füzulinin sənət və mərifət dünyası. Bakı-Tehran: Süruş, 1997, 386 s.
4. Əkbərov F. İnsan, mənəviyyat və cəmiyyət. Bakı: N/R, 2003, 424s.
5. Əmrə Y. Əsərləri. Bakı: Öndər, 2004, 326 s.
6. Füzuli M. Əsərləri. 6 cilddə. c.1. Bakı: Şərq-Qərb, 2005, 400 s.
7. Füzuli, M. Əsərləri. 6 cilddə. c.2. Bakı: Şərq-Qərb, 2005, 336 s.
8. Gəncəvi N. Sirlər xəzinəsi (Filoloji tərcümə). Bakı: Elm, 1981, 248 s.
9. Gəncəvi N. Xosrov və Şirin (Filoloji tərcümə). Bakı: Elm, 1981, 374 s.
10. Hüseynoğlu K. Mifin mənbəyi, mahiyyəti və tipologiyası. Bakı: Elm və təhsil, 2010, 180 s.
11. Qasimova A. Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu. Bakı: Nurlan, 2007, 217 s.
12. Qasimova A. Quran qıssələri XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya-bədii qaynaqlarından biri kimi. Bakı: Nurlan, 2005, 346 s.
13. Qurani-Kərim. Tərcümə edənlər: Z.Bünyadov, V.Məmmədəliyev. Bakı: Azernəşr, 1991, 711 s.
14. Mevlana. Mesnevi. 6 cilddə.c.3. Çevirən Veled İzbudak. İstanbul: Milli Eğitim Basımevi, 1990.
15. Ögel B. Türk mifolojisi. 2 cilddə. c.2. Ankara: Türk Tarih Kurumu, 2014, 778 s.
16. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: Yaziçi, 1983, 326 s.
17. Tarlan A.N. Füzuli divanının şerhi. 2 cilddə. c. 1. Ankara: Başbakanlık Basımevi, 1985, 350 s.

МИФОЛОГИЧЕСКИЕ ПРЕДСТАВЛЕНИЯ, СВЯЗАННЫЕ С НЕБЕСНЫМИ ТЕЛАМИ, В ТВОРЧЕСТВЕ КЛАССИКОВ

С.ГОДЖАЕВА

РЕЗЮМЕ

Одним из основных источников, к которым обращаются поэты и писатели, является мифология. Существует множество мифов, связанных с небом, а также с солн-

цем, луной, звездами, привлекающими внимание первобытных людей с сотворения мира. Эти мифы отражают древнейшее мышление народа.

Поэты-мыслители творчески подходили к мифам. Не случайно при внушении какой-либо идеи довольно часто мифология служила своего рода первой искрой.

В классической поэзии в представлениях, связанных с небесными телами, наряду с родными верованиями наблюдается воздействие исламских воззрений и восточного мистицизма. Средневековые поэты, используя мифы, создавали мистическое содержание, кодировали свои философские размышления во внутреннее содержание двусмыслия. В результате этого в литературе появились символы и знаки, связанные с астральными мифами.

Ключевые слова: миф, Луна, Солнце, символ, звезда, небесные тела

MYTHOLOGICAL CONCEPTS CONNECTED WITH CELESTIAL BODIES IN THE CLASSICS' WORKS

S.GOJAYEVA

SUMMARY

One of the main sources that poets and writers refer to is mythology. There are many myths related to the sky, Sun, Moon, stars that attracted the primitive people's attention since the creation of the world. These myths reflect the people's most ancient thinking. Poets-thinkers' approach to myths was creative. It is no coincidence that when instilling a certain idea mythology quite often served as a kind of the first spark.

In the classical poetry in notions connected with celestial bodies along with the native beliefs the influence of the Islamic views and Oriental mysticism is observed. Using myths medieval poets created the mystical content, coded their philosophical thoughts into the inner content of the couplet. As a result, symbols and signs associated with the astral myths appeared in the literature.

Keywords: myth, Moon, Sun, symbol, star, celestial bodies